

Aytən CƏFƏRLİ
AMEA Hüseyin Cavidin Ev Muzeyi

HÜSEYN CAVİDİN “PEYĞƏMBƏR” ƏSƏRİ - 96
(ədəbi-tarixi xronika)

Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqülədə pyeslər müəllifi Hüseyin Cavid nəsillərə örnək olacaq zəngin və bənzərsiz yaradıcılıq irsi zaman keçidkəcə daha çox aktuallıq kəsb etməkdədir. Hüseyin Cavid zamanın digər romantik şairlərindən fərqləndirən, onun əsərlərinə əlməzlik qazandırı onu dinindən, irqindən, milliyetindən asılı olmayaraq, oxucularına sevdiren əsas keyfiyyət düşüncələrindəki bəşərilik və əbdilikdir, yəni fəlsəfi düşüncələrinin hər zaman aktual olması və hər yerdə qəbul edilməsidir.

Kütləvi və keçici hakim təməyüllərə, reformist və radikal inqilabçı təsirlərə, aqış ideoloji soyqırımına bədii müqavimətin klassik örnəyi olaraq bu dövrde Cavid yaradıcılığını nəzərdən keçirmək mümkündür. “Peyğəmbər” əsərinin mövzusu və qəhrəmanı tarixdən alınsa da, əsərdəki falsafə və ideal yazıldığı dövrün hadisələri ilə yaxından bağlı idi. “Zamanın qırılmış bağlarını” (Şekspir, “Hamlet”) yenidən bağlamaq vəzifəsini Mələk Məhəmmədə həvalə edir. Cavid “düşünüb haqqı bulan arif” insani peyğəmbər, tanrı səviyyəsinə qaldırır, dünyani öz məhvərinə qaytarmaq vəzifəsini onun üzərinə qoyur.

Hüseyin Cavidin “Peyğəmbər” pyesi tarixi gerçekləri eks etdirir. Dram “Bisət”, “Dəvət”, “Hicrət”, “Nüsrət” adlanan dörd pərdəyə bölünmüştür ki, bu da Məhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) rəsul kimi seçilməsi anından başlayaraq İslamin qələbə çalması, yayılması və genişlənməsi dövrünə qədərki mərhələlərini əhatə edir. Əsər tarixi faktlara zəngindir, gerçeklərini ehtiva edir.

Filosof şair, böyük dramaturq Hüseyin Cavid “Peyğəmbər”in hansı ildə yazıldığını, dramaturqun onu nə zaman planlaşdırduğunu, nə zaman başlayıb nə zaman bitirdiyini dəqiqliyən etmək hələ çətin olsa da, çox güman ki, bu əsər 1920-1922-ci illər arasında yazılmışdır. Bu ehtimalın həqiqətə yaxınlığını təsdiq edən faktlardan biri budur ki, “Peyğəmbər” ilk dəfə Azərbaycan Xalq Maarif Komissarlığı nəşriyyatı tərəfindən buraxıldığı zaman əsərin titul vərəqində “Bakı, 1922-23-cü il” sözleri yazılmışdır.

Tədqiqatçı Əkbər Əliyarın tərcümə etdiyi kitab Qum şəhərində fəaliyyət göstərən “Avayı - münci” nəşriyyatında çapdan çıxmışdır. Tərcüməçinin Azərbaycan və fars dillərini mükəmməl bilməsi, zəngin dünyagörüşü, Azərbaycan ədəbiyyatına sonsuz marağının Hüseyin Cavidin fikir və düşüncələrinin farsdilli oxucuya bütün incəliyi ilə çatdırılmasına imkan vermişdir. Nəfis tərtibatda nəşr edilmiş 302 səhifəlik kitabda tərcüməçinin “Peyğəmbər” əsəri barədə fikir və düşüncələri də yer almışdır. Bu əsərə müraciət etməsinin səbəblərini açıqlayan Əkbər Əliyar yazır ki, Hüseyin Cavid dünya ədəbi mühitində təkrarolunmaz simadır, nadir yaradıcılıq üslubuna malik şairdir.

Hüseyin Cavidin təkcə yaradıcılığında yox, həm də şəxsi taleyində “Peyğəmbər” dramının özünəməxsus yeri vardır. Bu əsərdə Cavid ilk dəfə idi ki, tarixi şəxsiyyətə və tarixdən alınmış hadisələrə müraciət etmişdi. İkinciisi isə böyük ədib tarixi mövzuya müasir mövqedən yanaşmışdı ki, bu da dövrün ədəbi tənqidi tərəfindən bir çox hallarda mövcud cəmiyyətlə bağlı yozulduğundan Hüseyin Cavid üçün müəyyən çətinliklərə səbəb olmuşdu. Cavid əfəndi Məhəmməd Peyğəmbəri ideallaşdırmaqdə günahlandırılmışdı. Əslində isə dramaturqun məqsədi “Peyğəmbər”də insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsindən bəhs edirdi. Əsərdə dramatik vasitələrlə yanaşı, təsvirə, təhkiyəyə də müəyyən yer verilmişdir ki, bu da həmin bədii nümunələrin səhnəyə çıxarılmasını çətinləşdirir. “Peyğəmbər” dramı bütövlükde səhnə üçün nəzərdə tutulmayışdır.

Hüseyin Cavidin üçüncü cildlik “Əsərləri” ədibin anadan olmasının 120 illiyi münasibətilə Azərbaycan Mədəniyyət Fondu Rəyasət Heyətinin qərarı ilə nəşr olunur. İkinci cilda müəllifin 1916 – 1925-ci illərdə yazdığı “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və “Topal Teymur” pyesləri daxil edilmişdir. Hazırkı nəşr 1982 – 1985-ci illərdə Turan Cavidin tərtibatı və filologiya

elmləri doktoru, professor Əkrəm Cəfərin redaktorluğu ilə çap edilmiş dördüncülik “Əsərləri” əsasında hazırlanmışdır. Bu cilddə təqdim edilən “İblis” və “Peyğəmbər” pyesləri 2002-ci ildə Turan Cavidin redaktorluğu nəşr edilmiş “Hüseyin Cavid” kitabından götürülmüşdür. Həmin pyeslər redaktor tərəfindən məhz H.Cavidin yazdığı şəkildə bərpa olunmuşdur.

Azər Turanın “Cavidnamə”sində də Cavidin “Peyğəmbər”ə gətirən yollar, izlər, şaxələr, səbəblər çox dəqiqliyi və aydınlığını ilə təqdim olunur. Hüseyin Cavid “Peyğəmbər”i yazsa da onun səhnəyə qoyulmasına icazə verməmiş, öz əl yazısı ilə onu qadağan etmişdir. Bu hadisənin özü Cavidin Peyğəmbərə uca və müqəddəs münasibəti ilə bağlıdır və Azər Turan öz kitabında bu məsələləri tam genişliyi ilə oxuculara çatdırır. Cavidin “Peyğəmbər”ə sevgisi, Tanrı inancından təkcə dini yox, həm də milli duyğularından qaynaqlanır.

ƏDƏBİYYAT:

1. Məmmədli Q. Cavid-ömrü boyu. Həyat və yaradıcılıq salnaməsi, Bakı, Yaziçi, 1982. – 296 səh.
2. Cəfər M. Hüseyin Cavid. Bakı, 1960. - 262 səh.
3. Cavid H. Əsərləri. Beş cild. III cild. Bakı, “Lider nəşriyyat”, 2005. -304 səh.
4. Azər Turan. Cavidnamə. Bakı, “Elm və təhsil”, 2010. 576 səh.

SUMMARY

Azerbaijani famous writer Husein Javid has a great importance from religious-philosophical and turkish ideological point of view. Outstanding playwright Husein Javid wrote his work of “The prophet” in 1921. “The prophet” is the historical tragedy in Azerbaijan literature.